

# Elektron Tibdə Biometrik Texnologiyaların Tətbiqi Məsələləri

Tofiq Kazimov<sup>1</sup>, Şəfəqət Mahmudova<sup>2</sup>

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan

<sup>1</sup>tofig@mail.ru <sup>2</sup>shafagat\_57@mail.ru

**Xülasə**—Bu işdə biometrik texnologiyalar və onların elektron tibdə istifadə edilməsi imkanları və perspektivləri təhlil edilmişdir. Biometrik texnologiyalardan istifadə etməklə səhiyyədə tibbi xidmətin etibarlılığının yüksəldilməsi yolları göstərilmişdir. İnsan cəsədinin kəlləsi və başının sağ ikən çəkilmiş fotosəklinə əsasən identifikasiya olunması məsələlərinə toxunulmuşdur. Biometrik texnologiyaların elektron tibdə tətbiqi imkanları araşdırılmış, onların üstün cəhətləri qeyd olunmuşdur.

**Açar sözlər**—biometrik texnologiyalar; elektron tibb; barmaq izləri; insan kəlləsi

## I. GİRİŞ

İnsanların yeni informasiya texnologiyalarının müxtəlif sahələrə tətbiq etməsi bəzi elm sahələrinin inkişafını zəruri edir. Belə elm sahələrdən biri də biometriyadır. Biometrik identifikasiya texnologiyalarının yaradılması və təkmilləşdirilməsi və ondan istifadə edilməsi bir çox sahədə pasport-viza rejiminə və şəxsiyyəti təsdiq edən digər sənədlərə nəzarəti gücləndirir. Biometrik texnologiya insanın fizioloji subyektiv parametrlərindən (barmaq izləri, gözün qişası və s.) istifadə etməklə şəxsiyyətin identifikasiyasını həyata keçirən texnologiadır [1]. Biometrik texnologiyalar insanın fərdi unikal xarakteristikaları nəzərə alınmaqla biometriya elmi əsasında yaradılır. Biometrik texnologiyalardan insanın identifikasiyası məsələlərində geniş şəkildə istifadə olunur [2].

Biometrik xarakteristikalar iki əsas qrupa bölündür [3]:

- Fizioloji biometrik xarakteristikalar;
- Davranışla bağlı biometrik xarakteristikalar.

Bəzi biometrik xarakteristikalar konkret şəxs üçün unikal olduğundan, onlardan şəxsin autentifikasiyası və ya onun fərdi məlumatlarını yoxlamaq üçün istifadə etmək olar. Son zamanlar biometrik texnologiyaların geniş tətbiq edildiyi sahələrdən biri də tibbdır.

Bəzi biometrik texnologiyalar başqa sahələrlə yanaşı tibbi də əhatə edir. Bunlara aid bəzi nümunələr göstərək:

Cross texnologiyası dünya üzrə biometrik idarəetmə sistemlərinin aparıcı təchizatçısının məhsuludur. Təklif olunan biometrik texnologiyalarda skan olunmuş barmaqlar, ovucun və əlin izləri, üz, gözün qüzehi qişası və s. istifadə olunur [4];


Tibb sahəsində biometrik xarakteristikalardan istifadə etməklə pasiyentlərin identifikasiyasında bu texnologiyadan istifadə olunur.

MorphoTrak texnologiyası biometrik identifikasiya sahəsində aparıcı innovatorlardan hesab olunur, insanların barmaq, ovuc, damar, sifət və gözün qüzehi qişasına görə identifikasiyanı həyata keçirir. 40 ildən çoxdur ki bu texnologiya 100-dən çox ölkədə 150 hökumət müəssisəsində istifadə olunur [5].

2012-ci ildə səhiyyə sahəsində biometrik texnologiyalar bazarının həcmi təxminən 1,2 milyard dollar təşkil edirdi. Biometrics Research Group Inc proqnozlara görə, 2020-ci ildə dünya səhiyyəsi sahəsində biometrik texnologiyalar bazarının həcmi 35,5 milyard dollar olacaq [6].

Elektron tibdə barmaq izlərinə əsaslanan biometrik texnologiyalar üstünlük təşkil edir. Bu sahə üzrə biometrik texnologiyalar 2020-ci ildə dünya bazarının yarıdan çoxunu tutacaq və həcmi 25 milyard dollar olacaq. Bu seqment üzrə investisiyaların orta illik artma tempi ildə 20%-dən çox olacaq.

Elektron tibdə insan sifəti, gözün qüzehi qişası, əl damarları və nitqin tanınmasına əsaslanan biometrik texnologiyaların 2020-ci ildə dünya bazarında həcmi 10,5 milyard dollar olacaq (Şəkil 1).



Şəkil 1. Biometrics Research Group Inc: 2020-ci il üçün dünya bazarında biometrik texnologiyaların həcmi proqnozu (milyard dollarla)

Biometrics Research Group mütəxəssisləri tibdə biometrik texnologiyalara olan marağın artımını proqnozlaşdırırlar və nəticə kimi onun aktiv inkişafını göstəirlər.

## II. ELEKTRON TİBBİ İNFORMASIYA SİSTEMLƏRİ

Son dövrlərdə elektron tibbi informasiya sistemlərində (ETİS) biometrik texnologiyalardan istifadə geniş vüsət almışdır. Tibb sahəsində biometrik texnologiyalardan istifadə etmək üçün elektron tibbi informasiya sistemlərinin (ETİS) olması əsas şərtlərdən biridir.

ETİS müalicə-profilaktika müəssisələrində müalicə-diaqnostika işinin idarə edilməsinin avtomatlaşdırılması üçün nəzərdə tutulmuşdur və aşağıdakı məsələlərin həllini təmin edir [7, 8]:

- elektron tibbi sənədlərin təşkili və uçotunun aparılması;
- tibbi yardımın göstərilməsi haqqında məlumatların yiqlılması və ötürülməsi;
- tibbi təşkilatların informasiya təminatının funksionallığının təmin olunması;
- təcili yardım və köməkçi müalicə-diaqnostika sahəsi ilə əlaqənin təmin olunması;
- tibbi təşkilatların digər təşkilatlarla informasiya mübadiləsinin təşkili;
- tibbi xidmətlərin uçoti;
- statistik və analitik hesabatların təşkili.

Aşağıda bəzi tibbi müəssisələr haqqında məlumatlar verilir.

Rusiyada 10-dan artıq tibbi informasiya sistemi mövcuddur. Bunlardan ən tanınmışları “Medialoq”, “Karel TİS”, “TİS TrustMed”, “TİS Samson-Vista” və s. göstərmək olar. Tibbi müəssisələrdə pasiyentlərin fərdi məlumatlarının məxfiliyinin təmin edilməsi ETİS-lərin özlerinin təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olmaqla vətəndaşların hüquqlarının qorunmasını təmin edir. Bu ilk növbədə tibb sahəsində olan problemlərin tez həll olunması və həm də tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi ilə əlaqədar sosial tələblərin həyata keçirilməsilə bağlıdır. Bunun üçün aşağıdakı işləri görmək lazımdır:

- İnfomasiya sisteminin təşkili;
- İşçi qrupunun təşkili;
- İnfomasiyanın qorunması vasitələrinin əldə edilməsi;
- İnfomasiya daşıyıcılarının qorunması və s.

ETİS-in təşkilində aşağıdakı məlumatlardan istifadə olunur:

- pasiyentin adı, soyadı, atasının adı;
- üvnarı;
- tibbi məlumatları.

Tibbi infomasiya sisteminin iştirakçıları aşağıdakılardır:

- ✓ Həkimlər və digər tibb işçiləri;
- ✓ Pasientlər və s.

ETİS-in arxitekturasında bulud texnologiyalarından da istifadə etmək olar.

ETİS-də insanın iki əsas qrup biometrik xarakteristikalarından istifadə olunur:

- statistik (barmaq izi, ovuc damarlarının izi, üzün həndəsəsi, gözün qüsehli qışası və s.);
- dinamik (imza, klaviatura xətti, səs və s.).

Bunlardan statistik biometrik xarakteristikalar ən dəqiqi hesab edilir, belə ki, onlar sahibi tərəfindən nə unudula, nə itirilə, nə də cinayətkar tərəfindən uğurlana bilməz [9].

Konkret pasiyent (həkimin yanına müalicəyə gələn xəstə) və ya əhali haqqında elektron tibbi infomasiyanın toplanması və istifadəsi müasir səhiyyənin əsas məsələlərindən biridir, belə ki, elektron tibbi yazılar əsas daşıyıcı kimi çıxış edir. Müvafiq elmi araşdırmacların indiki vəziyyəti və bu sahədə olan sənədlərə əsaslanaraq, səhiyyə xidmətinin yeni paradigmaları üçün biometrik texnologiyalardan istifadənin zəruriliyini qeyd etmək olar [10].

Müalicə-profilaktika müəssisələrində pasiyentlərin təhlükəsizliyini təmin etmək, onlara göstərilən xidməti sürətləndirmək, keyfiyyətini yaxşılaşdırmaq, iş prosesində qarşıya çıxan səhvlərin sayını azaltmaq və s. üçün biometrik texnologiyalardan geniş istifadə edirlər. Biometrik texnologiyalar elektron tibbi kartlar sistemləri ilə birləşir və pasiyentlərin fərdi məlumatlarının qorunması üçün istifadə olunur [11].

İnsanların elektron xəstəlik tarixində biometrik texnologiyalardan istifadə edilməsi tibbi infomasiya sisteminin etibarlılığının yüksəldilməsinə səbəb olur [12]. Bunun üçün aşağıdakı işlər görülməlidir:

- Mövcud tibbi infomasiya sistemlərinin tədqiqi və analizi;
- Şəxsin identifikasiyası üçün biometrik texnologiyaların analizi və tədqiqi;
- TİS üçün biometrik texnologiyaların seçilməsi;
- Biometrik tibbi infomasiya sisteminin arxitekturasının işlənməsi;
- TİS-də biometrik şəbəkə vasitəsilə aparat-program kompleksinin hazırlanması;
- TİS-də infomasiya təhlükəsizliyinin təmin edilməsi və s.

## III. PASİYENTİN ELEKTRON TİBBİ KARTI

Pasiyentin elektron tibbi kartı – pasiyentin sağlamlıq vəziyyəti və ona təyin edilən müalicələr haqqında elektron formada saxlanıla və emal edilə bilən məlumatların məcmusudur.

Pasiyentin elektron tibbi kartının aşağıdakı formaları vardır [13,14]:

**1. Şəxsi tibbi yazı – ŞTY** (ing. *Personal Medical Record – PMR*) konkret insanın sağlamlığı haqqında yazıdır və müəyyən şəxs tərəfindən yerinə yetirilir. Bu yazılar sağlamlıq haqqında R 52636-2006 standartı ilə müqayisədə bir qədər genişləndirilmişdir, belə ki, subyektin özü və ya onun etibar etdiyi şəxs (məsələn, valideynlər) tərəfindən yerinə yetirilir. ŞTY-də subyektin sağlamlığı haqqında minimal infomasiya olur.

**2. Elektron şəxsi tibbi yazı – EŞTY** (ing. *Electronic personal health record – EPHR*) elektron daşıyıcıda saxlanmış istənilən tibbi yazıdır. EŞTY konkret verilənlər bazasına daxil edilmişdir, bu bazada yerləşdirilməsiylə səciyyələnir. EŞTY R 52636-2006 standartlarına əsasən tərtib edilmişdir və insanın həyat dövrünün bir neçə mərhələsini əhatə edir. Pasient

EŞTY-ni imzalanması prosedurunu yerinə yetirir və ondan irəli gələn bütün məsuliyyəti öz üzərinə götürür.

**3. Elektron tibbi sənəd – ETS** (ing. *Electronic medical document – EMD*) onun saxlanması üçün cavabdeh olan və səlahiyyətli şəxs tərəfindən imzalanan, daimilik və bütövlük xüsusiyyətlərinə malik olan hüquqi əhəmiyyət kəsb edən elektron tibbi sənəddir.

**4. Elektron tibbi kart – ETK** (ing. *Electronic medical card – EMC*) bir insana aid olan, bir tibbi təşkilat çərçivəsində yiğilan, saxlanılan və istifadə edilən şəxsi elektron tibbi yazılarının məcmusudur.

Elektron tibbi yazı – ETY (ing. *Electronic Medical Record-EMR*) beynəlxalq tibbi termindir. Tibbi təşkilatın tipinə uyğun olaraq ETY haqqında aşağıdakılardır qeyd etmək olar [15]:

- Ambulatoriyalar, poliklinikalar, diaqnostik mərkəzlər, dispanserlər, stasionarlar və ya ixtisaslaşdırılmış tibbi mərkəzlərin poliklinika bölmələrində və s. işləyən həkimlər pasiyentlərin elektron tibbi yazılarından istifadə edirlər;
- Stasionar xəstənin elektron tibbi kartı. Bu halda qeyd etmək lazımdır ki, stasionar xəstə üçün elektron tibbi kart dedikdə, bir pasiyentin yerləşdirildiyi xəstəxanaya aid olan bütün elektron tibbi yazılar başa düşülür;
- Xəstənin tibbi kartını ambulator və stasionar elektron tibbi kartına bölmək olar. Qeyd etmək lazımdır ki, kompleks tibbi təşkilat onu stasionar və ambulatora bölmədən də pasiyentin elektron tibbi yazıları əsasında onun vahid elektron tibbi kartını da təşkil edə bilər.

İnformasiyanın toplanması, saxlanması və ETY-dən istifadə qaydaları, həmçinin ona giriş hüquqları tibbi təşkilat tərəfindən müəyyən dövlət standartı əsasında həyata keçirilir. Pasiyentin elektron xəstəlik tarixi və ümumi vəziyyəti haqqında sənəd həmçinin qanunvericilik tələblərinə uyğun tərtib olunur.

**5. Birləşdirilmiş elektron tibbi kart – BETK** (ing. *Integrated electronic medical records – IEMR*) bir neçə tibbi təşkilat tərəfindən yiğilan və istifadə edilən, bir pasiyentə aid olan elektron şəxsi tibbi yazılarının məcmusudur.

**6. Elektron tibbi arxiv – ETA** (ing. *Electronic medical archive – EMA*) elektron tibbi kartları özündə saxlayan elektron anbardır, bu bir tibbi təşkilatın pasiyentləri haqda və digər məlumatları (məlumat kitabçıları, əməkdaşların siyahıları, naviqasiya vasitələri və s.) saxlamaq üçün yaradılmışdır.

**7. İnteqrasiya olunmuş elektron tibbi arxiv – İETA** (ing. *Integrated electronic medical archive – IEMA*) bu, bir neçə tibbi təşkilat tərəfindən toplanan və istifadə edilən elektron tibbi kartları özündə saxlayan elektron arxivdir.

**8. Şəxsi elektron tibbi arxiv – ŞETA** (ing. *Personal electronic medical archive*) bu elektron anbardır, pasiyentin şəxsi elektron tibbi kartı, həmçinin başqa məlumat yiğimlərini özündə saxlayır, xüsusi proqramlar vasitəsilə məlumatların göndərilmə və idarə edilməsi üçün ondan istifadə olunur.

**9. Elektron tibbi kartlar sistemi – ETKS** (ing. *Electronic medical cards system – EMCS*) kompüter proqramları sistemidir, təşkilat üçün texniki sənədləşdirmələr, onların müşayiəti və lazımi inforasiyadan istifadə edilməsi üçün nəzərdə tutulmuşdur və öz işində elektron tibbi kartlardan istifadə edir.

Biometrik texnologiyalardan pasiyentin elektron kartında olan məlumatlardan qeyri-qanuni istifadənin qarşısının alınmasında və onun təhlükəsizliyinin təmin edilməsində istifadə olunur.

#### IV. BIOMETRİK TEXNOLOGİYALARIN ELEKTRON TİBDƏ TƏTBİQİ

Qeyd edildiyi kimi, biometrik texnologiyalardan tibbi sahəsində geniş istifadə edilir. Onlardan bəziləri haqqında məlumat verək.

Amerikanın Indiana ştatında Müqəddəs Vinsent tibbi mərkəzi pasiyentlərin identifikasiyası üçün barmaq izi skanerlərini tətbiq etməklə yüksək səviyyəli inforasiya təhlükəsizliyinə və pasiyentlərə xidmətin sürətinin artmasına nail olmuşdur.

Veteranların Florida ştatında Səhiyyə Nazirliyi nəzdində olan tibbi mərkəzdə istifadə olunan tibbi inforasiya sistemi pasiyentləri onların səslərinə görə identifikasiya edir. Bronxse-də (Nyu-Yorkun rayonlarından biri) Urban Health Plan klinikası artıq iki ildir ki, pasiyentləri onların gözlərinin qüzeшли qişasına görə identifikasiya edir və onların köməyilə pasiyentlərin şəxsiyyəti tez, sürətli və səhvsiz müəyyən edilir.

Floridada daha bir tibbi müəssisə — Simply Healthcare Plans — tibbi sigortaların qanunsuz istifadəsi ilə mübarizə aparmaq üçün gözün qüzeшли qişasından istifadə edir. Biometrik xarakteristikalar hər bir insan üçün unikal olduğu üçün kənar bir şəxsin tibbi xidmətlərdən yararlanması inkansızdır və bu halda dərhal polisə məlumat göndərilir.

Tədqiqatlar göstərir ki, son dövrdə tibb sahəsində biometrik texnologiyalardan ən çox ABŞ-da istifadə olunur, dövlətin bu sahədə olan milli patentləri bunu deməyə əsas verir. Məsələn, ABŞ-in Kaliforniya ştatının Silikon vadisində El Camino xəstəxanasında tibbi və biometrik inforasiya sistemləri birləşdirilmişdir, bunun sayəsində pasiyentlər diaqnostika prosesinin bütün mərhələlərində ovuc damarlarının izləri üzrə identifikasiya olunurlar [16]. Indiana ştatında donorlar barmaq izləri üzrə identifikasiya olunurlar. Xəstəxanada ik dəfə qan vermək istəyən donor, onun şəxsiyyətini təsdiqləyən sənədlərini təqdim edir. Donorun şəxsiyyəti müəyyən edildikdən sonra sistem onun hər iki əlinin şəhadət barmaqlarının izlərini skan edir və ona unikal identifikasiya nömrəsi verilir. Donor təkrar qan verməyə gəldikdə onun sistemə şəxsi identifikasiya nömrəsini təqdim etməsi kifayət edir.

Son zamanlar Ohayo ştatının Akron şəhərindəki xəstəxanada yeni biometrik texnologiyalardan istifadə edilməsi reallaşdırılmışdır, nəticədə skan edilmiş barmaq izlərinin köməyi ilə pasiyentlərin elektron tibbi yazılarından istifadə etmək olur. CrossChx firmasının Healthcare program təminatı Akron şəhərindəki xəstəxana üçün hazırlanmışdır [17].

Tətbiq olunan bu biometrik texnologiyaların bir sıra üstünlükləri vardır:

- bu texnologiyadan istifadə edilməsi xəstələrin müalicəsinə yaxşılaşdırmağa kömək edir;
- tibb sahəsində olan dələduzluq hallarının azalmasına səbəb olur və identifikasiya vasitəsilə bazada olan pasiyentlərin təkrar yazılarının olmasının qarşısını alır;
- verilənlər bazasında olan, lakin xəstəxanaya müraciət etmək imkanı olmayan pasiyentlərin identifikasiyasını həyata keçirməklə işin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Elektron tibb sahəsində istifadə olunan biometrik texnologiyalardan biri də BIO-açar texnologiyasıdır. BIO-açar texnologiyasından aparıcı xəstəxanalar, klinikalarda və s. istifadə olunur. Barmaq izlərinə əsaslanan BIO-açar biometrik texnologiyalarından təhlükəsizliyin, etibarlılığın təmin olunması və Dövlət Əczaçılıq Şurasının normativ tələblərini yüksəltmək üçün istifadə olunur. Hökimlər, tibb bacıları və administratorlar BIO-açardan dərmanların elektron resepti üçün istifadə edirlər. Bundan başqa, bu texnologiya bütün dünyada minlərlə xəstəxanada elektron dərmanlar bölməsinə təhlükəsiz girişin təmin edilməsində əsas rol oynayır [18].

## V. İNSANIN KƏLLƏSİNƏ GÖRƏ İDENTİFİKASIYASI

Biometrik texnologiyalardan məhkəmə-tibbi ekspertizanın aparılmasında geniş şəkildə istifadə olunur.

Məhkəmə-tibbi ekspertizada insanın sümük qalıqlarına görə şəxsin identifikasiyası üçün müxtəlif metodlar vardır [19].

Identifikasiya olunan şəxsin sağ ikən çəkilmiş fotosəklindən istifadə edərək onun diapositiv (şəffaf fonda ağ-qara) təsviri hazırlanır, qəbul edilmiş diaqnostik göstəricilər kontur və anatomik sabit nöqtələr şəklində qeyd olunur. Sonra qara materialla örtülmüş altlıqda olmuş insanların kəlləsi yerləşdirilir, fotoaparatin tutqun şübhəsi vasitəsilə kəllənin təsviri formalasdırılır, diapositivdə təsvir edilmiş şəxsin üzünün ölçüləri kəllənin təsvirinin ölçüləri ilə eyni miqyasaya gətirilir və tutqun şübhəyi diapositivin qoyulması yolu ilə prosesə nəzarət edilir.

Bu üsuldan məhkəmə tibbi-ekspertizasında itkin düşən insanın şəkli və ya ölmüş insanın kəlləsinin təsviri, sağ ikən çəkilmiş şəklindən istifadə etməklə şəxsin ekspert identifikasiyasında istifadə olunur.

Məlumdur ki, insan sümükləri bir çox əlamətlərə malikdir, belə ki, onun əhəmiyyətli hissəsi yaşdan, cinsdən, ixtisasdan, həyat tərzindən, xəstəlikdən, aldığı yaralardan və s. asıldır. Bunlar fərdi xarakter daşıyır. Bu əlamətlərin bəzi hissələri rentgen şəkillərində eks olunur [20].

Tədqiqat aparılkən olmuş insanların sağ ikən çəkilmiş rentgen şəkillərinin öyrənilməsindən başlayırlar: rentgendifə eks olunmuş insan bədəninin müəyyən hissəsi, proyeksiyası, sağ və ya sol tərəfini müəyyən edirlər. Sonra naməlum şəxsin cəsədinin uyğun olan bədən hissəsi rentgen edilir. Bundan sonra rentgendifə alınmış hər iki çap şəkilləri vasitəsilə müqayisəli tədqiqati həyata keçirirlər. İstifadə olunan identifikasiya metodunun elmi nəzəriyyəsi

kriminalistika çərçivəsində hazırlanmışdır. Məhkəmə tibbi ekspertizada identifikasiyanın həyata keçirilməsi vaxtı kriminalistik identifikasiyanın nəzəriyyəsindən istifadə edilir [21-23].

Kompüter vasitəsilə insan kəlləsinin təsvirinə görə şəxsin identifikasiyasının müxtəlif metodları vardır. Bunlardan biri də POSKID 1.1 metodudur.

POSKID 1.1-də insan kəlləsinin təsvirinə görə şəxsin kompüter vasitəsilə identifikasiyasının təkmilləşdirilmiş metodu təklif edilmişdir. Bu metod 49 anatomik nöqtəyə malik kəllənin qabaqcadın miqyası böyüdülmüş təsvirləri ilə güman edilən insanın sağ ikən çəkilmiş fotosəklinin identifikasiyasının analizi ilə digərlərindən fərqlənir. X, Y, Z oxları üzrə müqayisə edilən obyektlərdən hər birinin rakursunun müstəqil şəkildə təyini müqayisə nəticəsində əldə edilən nəticələrin qiymətinə əsaslanır, bu halda kəllə-portret üçün çoxölçülü diskriminant analiz metodundan istifadə olunur.

POSKID 1.1 metodu çoxölçülü diskriminant analizə əsaslanır və praktik olaraq 76,13–80,65% etibarlı nəticə verir [24].

Bədənin quruluşunun fərdi anatomik xüsusiyyətləri orqanizmin anadangəlmə anomaliyaları ilə bağlıdır [25, 26]:

- sümük sisteminin ayrı-ayrı elementlərinin fərdi quruluşunun olması;
- yaşla əlaqədar olaraq skletin fərdi dəyişiklikləri, zədələrin olması (düzgün bitişməyən sınıqlar, sümük qabarları, yumşaq əzələlərin yara dəyişiklikləri və s.);
- cərrahiyyə əməliyyatlarının fəsadları (əməliyyatlardan sonrakı çəpiqlar (tikiş yeri), plastik əməliyyatlardan sonra sümükədə qalan qüsurlar, sümüklərin möhkəmləndirilməsi üçün metal konstruksiyalar, türk fəaliyyətinin stimulyasiyası üçün bərkidilmiş kiçik aparatlar (stendlər) və başqaları);
- diş-çənə sisteminin yaşla əlaqədar və ya pataloji dəyişikliyi;
- sümüklərin insanın peşəsi ilə əlaqədar olan struktur dəyişiklikləri (peşəkar və ya adət edilmiş) məsələn, maşinist, diş texniki, bərbər və s.;
- üzün və kəllənin struktur xüsusiyyətləri, fərdi, təkrarlanmayan əlamətlər (forma, ölçü, konfiqurasiya və topoqrafiyanın müxtəlif elementləri, anadangəlmə ləkələr, tatuirovka və s.).

İnsanda belə anomaliyaların olması elektron tibb sahəsində pasiyentlərin bəzi biometrik xarakteristikalarla görə identifikasiyasında xətaların meydana gəlməsinə səbəb olur.

## NƏTİCƏ

Elektron tibb sahəsində biometrik texnologiyalardan istifadənin üstünlükləri aşağıdakılardır [27]:

- tibb sahəsində biometrik texnologiyalardan istifadə edilməsi hər seydən əvvəl tibbi xidmətin keyfiyyətini yüksəldir. Belə ki, pasiyenti yüksək sürətlə və dəqiqliklə identifikasiya etmək mümkün olur, tibbi

- səhvlerin ehtimalını əhəmiyyətli dərəcədə azaldır, diaqnostik və müalicə prosesinin effektivliyini yüksəldir və təhlükəsizliyin təmin edilməsinə xidmət edir;
- belə texnologiyaların tətbiqi pasientlərin şəxsi məlumatlarının oğurlanması və informasiyanın itkisi ehtimalını minimallaşdırır;
  - pasientlərin fərdi məlumatlarının məxfiliyi və şəxsi təhlükəsizliyinin səviyyəsini yüksəldir.

Biometrik texnologiyalar elektron tibb sahəsində inqilab edə bilər, belə ki, insanın gözü, əli, üzü və ya barmaq izi skan edilə bilər və bunlardan istifadə etməklə insan asanlıqla identifikasiya olunur. Bu texnologiyalardan və s. istifadə edilməsi tibb sahəsində təhlükəsizliyin də səviyyəsinin yüksəlməsinə səbəb olacaq [28].

## ƏDƏBİYYAT

- [1] “Biometriya”, [www.tadviser.ru/](http://www.tadviser.ru/)
- [2] R. Əliquliyev, Y. İmamverdiyev, V. Musayev, Biometrik texnologiyalar, Bakı: İnformasiya texnologiyaları, 2009.
- [3] P. M. Bolll, Dż. X. Konnel, III. Panckanti, H. K. Patxa, E. U. Sənəor, Rukovodstvo po biometrii, M.: , Texnosphera, 2007.
- [4] “SOLVING THE IDENTITY MANAGEMENT CHALLENGE THROUGH BIOMETRICS”, [WWW.CROSSMATCH.COM/ABOUT-CROSSMATCH/?MENU=FOOTER](http://WWW.CROSSMATCH.COM/ABOUT-CROSSMATCH/?MENU=FOOTER)
- [5] “Biometric terminals add security to a variety of processes”, [www.morpho.com/en/biometric-terminals-add-security-varietyprocesses](http://www.morpho.com/en/biometric-terminals-add-security-varietyprocesses)
- [6] “Biometrics Research Group, Inc.”, [www.biometricupdate.com/research](http://www.biometricupdate.com/research)
- [7] A. B. Gusev, “Рынок медицинских информационных систем: обзор, изменения, тренды”, Врач и информационные технологии, №3, стр. 6-15, 2012.
- [8] A. Gusev, “Тенденции развития рынка медицинских информационных систем”, [www.pcweek.ru/idea/article/detail.php?ID=103011](http://www.pcweek.ru/idea/article/detail.php?ID=103011)
- [9] G. D. Mogli, “Role of Biometrics in healthcare privacy and security management system”, Journal of Bio-Medical Informatics, 2(4), pp. 156-165, 2011.
- [10] “Комплексные медицинские информационные системы”, [www.kmis.ru](http://www.kmis.ru)
- [11] Y. Ji-Jiang, L. Jianqiang, J. Mulder, Y. Wange, S. Chen, H. Wu, Q. Wang and H. Pan, “Emerging information technologies for enhanced healthcare”, Computers in Industry, vol. 69, pp. 3–11, 2015.
- [12] И. П. Королюк, Медицинская информатика, Самара, 2012.
- [13] “Медицинская карта”, [ru.wikipedia.org/](http://ru.wikipedia.org/)
- [14] Б. Зингерман, “Электронная медицинская карта и принципы ее организации”, [www.osp.ru/medit/blogs/bz/bz\\_109.html](http://www.osp.ru/medit/blogs/bz/bz_109.html)
- [15] “What is an electronic health record (EHR)?”, [www.healthit.gov/providers-professionals/faqs/what-electronic-health-record-ehr](http://www.healthit.gov/providers-professionals/faqs/what-electronic-health-record-ehr)
- [16] А. А. Досжанова, “Модели и алгоритмы обработки информации в биометрико-нейросетевых системах обезличивания электронных историй болезней”, Алматы, 2014.
- [17] L.H.MCGREEVY, “OHIO HOSPITAL USES BIOMETRIC TECH TO SECURE ELECTRONIC HEALTH RECORD DATA”, [WWW.FIERCECONTENTMANAGEMENT.COM/STORY/OHIO-HOSPITAL-USSES-BIOMETRIC-TECH-SECURE-ELECTRONIC-HEALTH-RECORD-DATA/2016-01-06](http://WWW.FIERCECONTENTMANAGEMENT.COM/STORY/OHIO-HOSPITAL-USSES-BIOMETRIC-TECH-SECURE-ELECTRONIC-HEALTH-RECORD-DATA/2016-01-06)
- [18] “Healthcare”, [www.bio-key.com/industries/overview-3/healthcare](http://www.bio-key.com/industries/overview-3/healthcare)
- [19] “Применение биометрических систем учета в медицине”, [biometris.ru/novosti/primenenie-biometricheskix-sistem-ucheta-dostupa-v-medicine/](http://biometris.ru/novosti/primenenie-biometricheskix-sistem-ucheta-dostupa-v-medicine/)
- [20] С. С. Абрамов, Н. И. Болдырев, А. О. Ляховец, В. О. Плаксин, “Способ идентификации личности по черепу трупа и прижизненному фотоснимку головы”, [www.findpatent.ru/patent/206/2069973.html](http://www.findpatent.ru/patent/206/2069973.html)
- [21] “Особенности идентификации трупов неизвестных лиц”, [www.medical-enc.ru/sudmed/identification-trupov-2.shtml](http://www.medical-enc.ru/sudmed/identification-trupov-2.shtml)
- [22] “Идентификация людей в криминалистике”, [www.labex.ru/page/sudmed\\_204.html](http://www.labex.ru/page/sudmed_204.html)
- [23] Российский центр судебно-медицинской экспертизы Минздрава РФ, Москва.
- [24] В. Н. Звягин, Н. В. Иванов, Н. В. Нарина, “Компьютерная идентификация личности по черепу и прижизненной фотографии методом POSKID 1.1”, Судебно-медицинская экспертиза, М.:, № 5, стр. 22 – 29, 2000.
- [25] В. Н. Звягин, Н. В. Иванов, Н. В. Нарина, “Количественное определение пространственного положения объектов краинометрической идентификации личности”, Новая медицинская технология, М.:, стр. 14–18, 2007.
- [26] Н. В. Иванов, В. Н. Звягин, “Количественного словесного портрета Verbal 2.0”, Актуальные вопросы судебной медицины и экспертной практики на современном этапе, М.:, стр. 208 – 213, 2006.
- [27] “Применение биометрических систем учета в медицине”, [biometris.ru/novosti/primenenie-biometricheskix-sistem-ucheta-dostupa-v-medicine/](http://biometris.ru/novosti/primenenie-biometricheskix-sistem-ucheta-dostupa-v-medicine/)
- [28] N. Chevella, M. Oliver and S. Kumar, “Biometric technology towards prevention of medical identity theft: physicians’ perceptions”, Health Informatics - An International Journal, vol. 5, No.1, pp. 11-22, 2016.